

**V.M. BABAZADƏ, M.İ. ƏLİYEV, N.A. SADIQOVA,
S.A. İSAYEV, F.M. BABAYEV**

GEOEKOLOJİ MONİTORİNQ



ALI MƏKTƏBLƏR ÜÇÜN DƏRSLİK

MÜNDƏRİCAT

Giriş	5
Fəsil 1. Təbii mühitlərin və texnosferin qarşılıqlı əlaqələri	8
1.1. Yerin ekoloji funksiyaları və texnogen təsirlər	—
1.2. İnsanın təbiətlə optimal qarşılıqlı əlaqələrinin qorunması	26
1.3. Təbii-texniki sistemlər	35
1.4. İnsanın, onun təsərrüfat fəaliyyətinin və təbii mühitin qarşılıqlı təsirinin ekoloji aspektləri	40
1.5. Geoloji mühitə texnogen təsirlər, onların təsnifatı və kəmiyyət göstəriciləri	54
1.6. Geoloji mühitin texnogen təsirlərə dayanıqlığı və həssashlığı	69
1.7. Təbii mühit dəyişmələrinin proqnozlaşdırılması	75
Fəsil 2. Monitoring haqqında anlayış və onun strukturu	91
2.1. Monitoringin ümumi strukturu, növləri, sistemləri və xidmətləri	—
2.2. Avtomatlaşdırılmış informasiya xidməti və informasiya şəbəkələri	111
2.3. Təbii mühit və onun elementlərinin texnosferlə qarşılıqlı təsirinin öyrənilməsində geoekoloji monitoringin rolu	118
2.4. Azərbaycan Respublikası: ətraf mühitin monitoringi və qiymətləndirilməsi	122
2.4.1. Analitik-tədqiqat laboratoriyaları, cihaz və avadanlıqlarla təchizat	—
2.4.2. Monitoring şəbəkələri və onların təkmilləşdirilməsi	127
2.4.3. Qazın-tozun, çirkənləmiş su atqlarının və tullantıların inventarizasiyası	138
2.4.4. Biomüxtəlifliyin monitoringi	139
2.4.5. Məlumatların işlənilməsinin və idarə mexanizmlərinin təkmilləşdirilməsi	140
Fəsil 3. Monitoring zamanı təbii mühitin və onun elementlərinin texnogen dəyişmələrinin öyrənilmə metodları	146
3.1. Tədqiqat metodları və növləri	—
3.2. Məlumat toplama sistemi	158
3.3. Mühitə və ekoloji vəziyyətə texnogen təsirlərin qiymətləndirilmə problemləri	166

3.4. Ekoloji-geoloji xəritələr və monitoring sistemində müşahidə şəbəkəsinin yerləşdirilməsində onların əhəmiyyəti	177
Fəsil 4. Geoekoloji monitoring sistemində modelləşdirmə və mühit dəyişmələrinin proqnozlaşdırılması	193
Fəsil 5. Geoekoloji monitoring sistemində və onu əhatə edən mühitin vəziyyətində idarəetmə.....	207
Fəsil 6. Ərazilərin müxtəlif mənimsənilmə növlərinin geoekoloji monitorinqi.....	217
6.1. Təbii mühitlərin vəziyyətinin qiymətləndirilmə meyarları.....	—
6.2. Geoekoloji monitorinqin təşkil olunmasının və aparılmasının xüsusiyyətləri	241
6.3. Ekoloji-geoloji monitoring	286
6.4. Hidrogeokimyevi monitoring	291
6.5. Biotanın monitorinqi.....	303
Fəsil 7. Ərazilərin təsərrüfat mənimsəilməsinin müxtəlif növlərində geoekoloji monitorinq	314
7.1. Dağ-hasılət sənayesi rayonlarında monitoring	—
7.2. Hidrotexniki qurğu rayonlarının monitorinqi	337
7.3. Şəhər aqlomerasiya ərazilərinin monitorinqi	343
7.4. Hidromeliorativ mənimsənilmə rayonlarının monitorinqi	356
7.5. Atom-elektrik stansiyası rayonlarının monitorinqi.....	371
7.6. Neft-qaz yataqları rayonlarında monitoring	377
7.7. Neft-qaz kəmərləri və xətti nəqliyyat sistemləri ərazilərinin monitorinqi.....	414
Ədəbiyyat	423